

# Dostluq və xeyirxahlıq nümunəsi

**Sabir RÜSTƏMXANLI**

Dünyanın ağıla gələn bütün təzadları insanın içindədir: Yaxşılıq – pişlik, xeyir – şər, şeytan – malək, haqq – nəah hamisi biziñən başlanırlar.

Allah binini yixmağa – başqasını qurmağa, bini sökməye – başqasını tikməyə, binini can almağa – başqasını can verməyə yaradıb.

Bir mühitdə yaşayınan insanların boyuna qəddarlıq, bininin boyuna mərhəmet yazılıb.

Təessüf ki, qəddar qəddarlığından, yaxşı ki, xeyirxah xeyirxahlığından el çəkmir.

Bu gün təkcə Sumqayıtin deyil, bütün Azərbaycanın tibb aləminin aqsaaqqallarından sayılan Cəfər Həkim də – üryyi sevgi, mərhemət, yaxşılıq, əl tutmaq, yardım etmək, dərd ovutdurmaq hissiliyə dolu, nurlu bir insan kimi yaradılıb. "Əsl insan necə olmalıdır" – düşüncüləndə yada düşən ilk növbədə belə kişilər olur.

Öslində, Bakının böyründə olmasına baxmayaraq, Sumqayıt da Azərbaycanın bir başkanıdır. Ucqar bölgələrimizde bəlkə Bakıdan da çox bağıdır. Bakı qədər harin, kosmopolit deyil, əhalinin daha dinc, daha kasib və əməksevər, Bakıda özüne yer tapa bilməyən kəsiminin şəhəridir. 60-dan çox yaşı olsa da gəncdir ve nə qədər böyüse da nəhəng bir köy – kənd olaraq qalır; hamı bir-birini tanırı, adamlar bir-birilərinin gözləri qabağında yaşa dolublar, ancaq nə Sumqayıtin, nə də özlerinin gənclik havalarından qopmayıblar. Cəfər Həkim də Sumqayıtin belə "gənc" aqsaaqqalların danıbıdır.

Bu təassürat həm də onunla bağlıdır ki, ilk tanışlığımızdan on iller keçməsinə baxmayaraq, mən onu həmişə eyni dostluq, qardaşlıq səmimiyyətində, eyni yaradıcılıq enerjisilə dolu, dincilik bilmədən çalışın, canıyanan, özünü hər yere çatdırın, xeyirən-şərədnə qalmayan, sözün, kitabın aşığı kimi görmüşəm.

Sumqayıt – nəhəng bir qazandır. Azərbaycanın bütün güşələrindən gələnləri bir yerdə bishirir, qarışdırır, qohumlaşdırır, canbir-qəlbər edir, bir orqanizme çevirir.

Ara-sıra kadr siyasetində nisbat pozulsa da, Sumqayıtin ruhundakı – hamiya öz payını vermək adəlatı – danılmazdır.

Cəfər Həkim təkcə Sumqayıtdan və müxtəlif ünvandan gələn xəstələri sağaltır, həm də şəhərin bu bülöv, gözəl, poetik mənəvi ovqatını yaranan insanlardan biridir; Adama elə gəlir ki, onun gülər üzü, şüx zarafatları, dost sevgisi olmasa – Sumqayıtin işi bu qədər gur olmazdı.

Cəvaniqliqdan belə öyrəmişik: rayondan xəstəmiz gələndə Cəfər Həkimin xəstəxanasına, xaricdən qonağımız gələndə bağına üz tutardıq. Dar günlümüzdə, xoş günümzdə də o bizim tacili yaradımız olub. Tibdə pullu xidmətə kecid; cərrahiyyə amaliyyatlarının gündən-güna artan məzənnəsi... Bunlar Cəfər Həkimə aidiyiyeti olmayan məsələlərdir. İmkansızları, çərəsizləri təmənnasız müalicə – onun amalıdır; bunula qürur duyur. Bu cəhətdən Cəfər Həkim və onun digər həmkar dostları – Cəbrayıl Ənnəqili, Mayıl Tağılı həm peşəkarlıqlarına, həkim adını yüksək tutduqlarına, həm də ziyan kimi Sumqayıt üçün gördükleri işlərə görə şəhərdə hər kəsin sevdiyi insanlardır və doğrudan da Sumqayıtin pərvanələri və xəstələrin ümidi yeridirlər.

Mənə elə gəlir ki, həm gözəl mütəxəssis həkim, həm ziyan, həm ictimai xadim kimi bu adamlar – Sumqayıtın əsl siması və xarakterini müəyyənleştirdən şəxsiyyətlərdir.

İnsan sevgisinin, xeyirxahlığının, xoşgörüşünün qədərini ölçən bir cihaz, barometr olsayıd – Cəfər Həkimin adı bu göstəricilərin yüksəkliliyinə görə

Ginnesin rekordları kitabına düşərdi.

Bu baxımdan təkcə bir misal çıkmak yetərlidir: böyük şairimiz Məmməd Arazi sevən, xüsusan şöhrətləndən sonra onunla ünsiyyətə can atan çox idi. Ancaq Cəfər Həkim təkcə xoş günün sirdəşti deyil; uzun illər süren xəstəlik illarında Məmmədən qopmadı, hər həftə ona baş çəkdi, təbət qoyuna çıxardı, sıxıntıdan qoparmağa, acılarını unutdurmağa çalışıdı.

İller öncə Şahbuzun Nurusu kəndində Məmməd Arazi üçün ev tikintisine hansı həvəsle girişmişdi-lərse; bu gün də onun haqqında yazılan şerli, məqalələri eyni həvəsle yığıb nəşr etdirir; mərhum dostunun xatirasını hər an dırı tutur.

Hacı Cəfər Məşadi Əsəd oğlu Quliyev 75 il öncə Ordubadin Üstüpu kəndində doğulub. Azərbaycan Tibb Universitetində oxuya-oxuya xəstəxana-da cerrahiyyə şöbəsində işləməyə başlayıb. Bir ne-

çə il Azərbaycandan Qazaxistana gedən tələba-inşaat dəstəsinə başçılıq edib və böyük ad-san, xalqına hörmət qazandırıb. Sonra tale onu Sumqayıta bağlayıb və ömrünün 45 ilini bu şəhərdə sahiyyə işinin inkişafına sərf edib.

Sumqayıt Təcili Tibbi Yardımı Xəstəxanasının cerrahiyyə şöbəsinin müdürüdür. Təmənnasız həkim kimi böyük hörməti var; tibb sahəsinə gətirdiyi yeniliklərdən, xeyriyyə işlərindən, Sumqayıtin mədəni həyatında yaxından iştirakdan çox danışmaq olar. Səhiyyə eləçisidir, xidmətləri dövlət tərəfindən mükafatlandırılıb. Ancaq mənim niyyətim onun tərcüməyi-hal faktlarını sadalamaq deyil.

Onun hansı səviyyəli cərrah olduğunu göstərmək baxımdan en maraqlı fakt – öz üzərində əməliyyat aparmasıdır. Əllətə, bu həm də başqa cərrahlara sataşmaqdır. Həkim dostlarına etibar etməyib öz üzərində cərrahiyyə əməliyyatını da özü aparmışdır. Dünyada cəmi bir neçə dəfə belə hadisə olub.

Cəfər Həkim, eyni zamanda, qələm sahibidir, elmi və bədii yaradıcılıqla maşğuldur. Şair Məmməd Araza və bir sıra söz ustalarıyla dostluğunu də öz kitablarının yaranmasına səbəb olub. "Haqqın var yaşamağa", "Bu da bir ömürdür" kitabları Məmməd Araza, "Ordubaddan doğan gūnas" kitabı akademik Rehim Rehimova həsr olunub; Azərbaycan Jurnalıstlər və Yazıçılar Birliyinin üzvüdür.

Cəfər Həkimin əli qızıldır. Bu, həkimlər haqqında çox işlədilən ifadədir. Ancaq bu iki kelmə onun boyuna biçilib. Əlliari cərrah əlindən daha çox daş yonan, əkinçi, bikinçi elinə bənzəyir. Bu, çox tabiidir; cüntü əkinçi de torpağın cərrahıdır. Cəfər Həkimin əlliəri insan bədənindən nə qədər zərifləşir, torpağa toxunanda bir o qədər sərtləşir, buna görə də Abşeron torpağının balaca bir yerində bir cənnət guşəsi yarada bilib.

Bu bağ Azərbaycanın en dəyərli yaradıcılarının, Cəfər Həkimin dostlarının, o cümlədən mənim dostlarının və qonaqlarımın xatırələrini qoruyur.

Cəfər Həkim Azərbaycanın ağır günlərində, meydən hadisələrində də gur səslə sözünü deyən, mübarizənin ön sırasında olan əsl xalq adamıdır.

Ömrünün ən bəhəri, doli illərinin yaşayır: yənə işləməkdən yorulmur; yənə gecə yarısının sonuncu, səbhün ilk telefon zəngləri ona aiddir; öz dərdərini üzə vurmadan hamının dardına şərık olmağı bacarır, səsi telefonlara, özü Sumqayıta sığdır, körvələndən da gülçüldür.

Cəfər Həkim gözəl dost, gözəl insan, gözəl ailə başçısıdır. Və bu "gözəl" sözü də "əli qızıl" kimi onun boyuna biçilib.

Bu qədər insana şəfa vermiş eñiz dostuma ağıracıdan uzaq, uzun ömür arzulayıram. Yaxşı ki, Sumqayıtda ömrümüzü zənginləşdirən, ruhumuzun hər titrəyisini duyan belə bir sirdəsimiz var!

